

digital memarlıq və 3d

xəyallarını reallaşdır

Yeni texnologiyalar sayəsində artıq öz xəyallarımızı bir neçə saat ərzində reallaşdırmaqla bilirik. Arzu etdiyimiz ev dizaynı, otaqda etmək istədiyimiz dəyişikliyi kompüter arxasında əyləşərək qısa müddətdə vizuallaşdırmaqla bilirik. Digital Memarlıq və 3D tədris proqramımız öz xəyalını reallaşdırmaq istəyən hər kəsə bu imkanı yaradır.

Code Academy-nin Autodesk şirkəti ilə olan partnyorluğu əsasında tələbələr ən son texnoloji məhsulları istifadə edərək öz xəyallarının memarı ola bilərlər.

kimlər üçündür?

Code Academy-nin Digital Memarlıq və 3D tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq tələb olunmur.

Tədris proqramında iştirak etmək istəyənlərin interyer və eksteryer dizayna, vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.

B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
15 həftə	həftə içi səhər	9:00 – 12:45		LAB	23 həftə	həftə sonu səhər 10:00 – 14:45
15 həftə	həftə içi günorta	14:00 – 17:45		əlavə məşğələ saatları	23 həftə	həftə sonu günorta 15:30 – 20:15
20 həftə	həftə içi axşam	19:00 – 21:45				

#3DBurada
#DigitalMemarlıqBurada



tədris proqramı

Toplam 230 saat davam edən Digital Memarlıq və 3D tədris proqramında öyrəniləcəklər:

- İşçi layihəsinin AutoCAD ilə yığılması
- İnteryer və eksteryer dizaynının Revit ilə hazırlanması
- 3ds Max ilə modeləşdirmə
- V-ray və Corona ilə vizualizasiya
- Adobe Photoshop ilə post production və təqdimat hazırlanması

iş yerləri

Digital Memarlıq və 3D tədris proqramından məzun olanların real sektorda tutacaqları vəzifələr:

Ümumi memarlıq şirkətlərində

- Eksteryer (fasad) dizayner
- İnteryer dizayner
- Landşaft dizayner
- Fit-out dizayner
- Baş memar
- Layihə rəhbəri

Tikinti, Sənaye məhsulları dizaynı, Daşınmaz əmlak şirkətlərində

- Texniki dizayner
- Vizualəşdirmə mütəxəssisi
- Modeləşdirmə mütəxəssisi

beynəlxalq sertifikatıya

Digital Memarlıq və 3D tədris proqramını uğurla bitirən məzunlarımız öz üzərində çalışaraq aşağıdakı beynəlxalq sertifikatları əldə edə bilərlər:

- Autodesk Certified Professional in AutoCAD for Design and Drafting
- Autodesk Certified Professional in Revit for Architectural Design



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az